

## MİNERAL GÜBRƏLƏRİN VƏ SƏPİN ÜSULLARININ ƏZGƏN BİTKİSİNİN OT MƏHSULDARLIĞINA TƏSİRİNİN ÖYRƏNİLMƏSİ

R.N.ZEYNALOV\*, T.Y.RÜSTƏMOVA, M.M.MƏMMƏDOV, P.M.VƏLİYEVA

Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Bakı ş. Az1098, Piryagı qəsəbəsi, Sovxoz №2, Azərbaycan  
rasib.zeynalov@gmail.com

### STUDY OF THE EFFECT OF MINERAL FERTILIZERS AND SOWING METHODS ON HAY PRODUCTIVITY OF KOCHIA PLANT

R.N.ZEYNALOV\*, T.Y.RUSTAMOVA, M.M.MAMMADOV, P.M.VALIYEVA

Research Institute of Croup Husbandry

*Surface and fundamental improvement of pastures is one of the most important measures in increasing pasture productivity, the feed needs of cattle-breeding and increasing the fertility of sub soils. Therefore, we have decided to explore ways to increase the productivity of pasture lands by making significant improvements in natural forage areas and to develop technology for creating arable pastures to increase soil fertility. To this, we conducted research at the Absheron Auxiliary Experimental Farm (Guzdek) to improve the productivity of pasture lands by improving the technology of improving natural forage areas in the Absheron region with dry subtropical climates. Before sowing, the required amount of phosphorus and potassium mineral fertilizers was applied to the field according to the options, and it was applied by hand. In the experimental field, sowing was done by hand in accordance with the inter-row variants (45; 60; 70; cm). During the growing season nitrogen fertilizer was given according to the experimental options. Phenological observations were made in field experiments with kochia prostrata (Bassia prostrata L.), plant used to improve pastures in Absheron region. Growing dynamics and productivity were determined. Based on the results of a three-year experiment in different fertilization schemes (row spacing 45; 60; 70 cm) in the unfertilized variants in the stage of fruit formation when the height is 29-39 cm in fertilized norms. this index ranged from 33 to 45 cm. The green mass productivity of fertilized norms was 23.6-34.4% higher than non-fertilized variants.  $N_{60}P_{60}K_{40}$  variant is considered to be the best fertilizer norm in different sowing scheme of kochia plant (row spacing 45; 60; 70 cm), which gives on average 33.7-34.4% higher green mass yield than non-fertilizer variants. In the first stage of development, the amount of protein in the plant increased from 16.4% in the branching stage to 11.7% in the seed formation stage, and cellulose, on the contrary, increased from 20.3% in the branching stage and to 29.6% in the seed formation stage.*

**Açar sözlər:** otlqlar, sivrim əzgən, gübrə, qida dəyəri, məhsuldarlıq

**Ключевые слова:** пастбища, кохия проспертая, удобрение, питательная ценность, урожайность

**Keywords:** pastures, kochia prostrata, fertilizer, nutritional value, productivity

### GİRİŞ

Təbii otlaq və biçənəklər heyvandarlığın yem bazasında mühüm rol oynayır. Azərbaycan qış və yay otlqları heyvandarlığın inkişafı üçün zəngin və əvəzsiz yem mənbəyidir. Qış və yay otlqlarının heyvandarlığın inkişafında böyük yemlik əhəmiyyəti olmasına baxmayaraq həmin

otlaqlar uzun müddətdən bəri demək olar ki, sistemlisiz otarıılır və yaxşılaşdırma işlərinə az fikir verilir. Hal-hazırda otlaqlarda həddindən artıq mal-qara və qoyun sürürləri saxlanılır. Bu isə otlaqların tapdanmasına, yamaclarda erroziya proseslərinin getməsinə səbəb olur. Buna görə də, otlaqların bitki qruplaşmaları getdiyəcək dəyişir. Qiymətli yem bitkiləri əvəzinə yemlik əhəmiyyəti az olan bitkilər inkişaf etməyə başlayır.

Təbii yem mənbələri olan otlaqlar heyvandarlığın inkişaf etdirilməsində, heyvanların ucuz yaşıllı və qaba yemlə təmin olunmasında əvəz edilməz sərvətdir. Mal qaranın otlaqda bəslənməsi heyvanların hər tərəfli inkişafına müsbət təsir edir. Bunun səbəbi yaşıllı otlaq yeminin yüksək keyfiyyətli, yaxşı həzmolunan zülal və vitaminlərlə zəngin olmasıdır. Təbii yaşıllı otun qidalılığı həmin otdan alınmış quru otun qidalılığından xeyli yüksəkdir. Heç bir yem, hətta qüvvəli yemlər də yaşıllı otlaq yemini əvəz edə bilməz.

Ovlaq şəraitində saxlanılan heyvanların orqanizmi möhkəm olur və bədən quruluşu düzgün formada inkişaf edir. Uzun müddət təmiz havada qalan heyvanlar xarici mühitin təsiri nəticəsində bədəncə möhkəm, sağlam və xəstəliklərə qarşı davamlı olurlar. Habelə otlaqlarda bəslənilən heyvanların döllə vermə qabiliyyəti də yüksək olur.

Ovlaqların məhsuldarlığının artırılmasında, heyvandarlığın yemə olan tələbatının ödənilməsində və otlaqaltı torpaqların münbitliyinin artırılmasında otlaqların səthi və əsaslı yaxşılaşdırılması ən mühüm tədbirlərdən biridir.

Təbii iqlim şəraiti ilə əlaqədər olaraq illik buxarlanması həddinin atmosfer çöküntülərinin miqdardından 4-5 dəfə çox olması nəticəsində qış otlaqlarının bitki örtüyündə yalnız quraqlıq şəraitinə uyğunlaşa bilən efemerlər, efemerojdər, yarımköklər və kol bitkiləri inkişaf edə bilir. Bu bitkilər yağmurlu illərdə normal inkişaf edib qoyunların yemə olan tələbatını müəyyən dərəcədə ödəyirsə, quraqlıq keçən illərdə otlaqların məhsuldarlığı kəskin surətdə aşağı düşür və qoyunların yemə təmin edilməsində ciddi çatınlıq yaranır. Bundan əlavə, əlverişli illərdə belə yaz və payız aylarına nisbətən qış aylarında otlaqların məhsuldarlığı və yem dəyərliliyi 2,0-2,5 dəfə azalır.

Digər tərəfdən qış otlaqlarında normadan artıq mal-qara saxlanılması, otarmanın bitkilərin inkişafına uyğun nizamlanmaması ot örtüyündən yaxşı yeyilən bitkilərin sıradan çıxmamasına səbəb olur, bitki örtüyünün zaifləməsinə görə erroziya proseslərinin güclənməsi nəticəsində isə otlaqlar yararsız vəziyyətə düşür, onların məhsuldarlığı və yemlik keyfiyyəti kəskin surətdə azalır.

Son illərdə aparılan tədqiqatlara əsasən müəyyən edilmişdir ki, səhra və yarımsəhra otlaqlarının məhsuldarlığını artırmağın səmərəli üsulu həmin zonanın torpaq-iqlim şəraitinə uyğun, quraqlığa, duza və otarılmaya davamlı yüksək məhsuldarlığı və yem keyfiyyəti olan, mal-qara tərəfindən yaxşı yeyilən, vegetasiya müddəti uzun olan bitkiləri səpmək yolu ilə ekmə otlaqların yaradılmasıdır. Sınaqdan keçirilən bitkilər içərisində əzgən bitkisi xüsusi ilə fərqlənmişdir.

Kerimbekov Qazaxistan ərazisində apardığı tədqiqatlar əsasında müəyyən etmişdir ki, əzgən bitkisi əsasən qumlu, gilli və daşlı torpaqlarda daha yaxşı inkişaf edir [7].

A시ya və Qazaxistan respublikalarının səhra və yarımsəhra otlaqlarının yaxşılaşdırılmasında əzgən bitkisindən geniş istifadə olunur. Həmin respublikaların səhra və yarımsəhra otlaqlarında əzgən səpilmış sahələrin hər hektarından ilin iqlim şəraitindən asılı olaraq 14-30 sentner quru ot kütləsi, 1,2-1,7 sentner toxum götürür ki, bu da təbii otlaqların məhsuldarlığından 3-5 dəfə, digər yabanı yem bitkilərindən isə 1,5-2,0 dəfə çoxdur [8].

Torpağın şoranlaşması bütün dünyada kənd təsərrüfatı istehsalına təsir edən əsas amillərdən biridir. Odur ki, şoranlığın artması ərzəq istehsalına da mənfi təsir edir. Bu baxımdan bu cür torpaqlara davamlı bitkilərin əkilməsi və tədqiqat işlərinin aparılması vacib məsələlərdən biridir.

O.M.İbrahim, A.Elham Badr, N.Magda Mohamed tərəfindən Türkiyədə şoranlaşmış torpaqlarda əzgən bitkisinin torpaqla qarşılıqlı təsiri öyrənilmişdir. Müəyyən edilmişər ki, torpaq şoranlılığının artması bitkinin inkişaf xüsusiyyətlərini yaxşılaşdırılmış və paralel olaraq yarpaq və gövdə nisbəti də artmışdır. Torpaq analizləri nəticəsində müəyyən olunmuşdur ki, torpaqda olan kationlar, anionlar,  $\text{HCO}_3^-$  istisna olmaqla – SAR bitkini yarpaqlarında toplanmış və nəticədə torpağın keyfiyyəti yüksəlmış, duzluluq dərcəsi aşağı düşmüşdür [5].

Çoxillik tədqiqatlar nəticəsində müəyyənəşdirilmişdir ki, əzgən bitkisi inkişafının ilk mərhələsində çox zəif böyüür. Bitkinin hündürlüyü aprel ayında 2-7 sm, may ayında 7-12 sm, iyunun ortalarında isə 25-40 sm çatır. Həmin müddətdə bitkilərin kök sistemi daha güclü inkişaf edərək onların quraqlıqdan ziyan çəkməsinin qarşısını alır. Bitkilərin yerüstü həssəsinin hündürlüyü 0,5-1,0 sm olduqda, kök sisteminin uzunluğu 12-15 sm çatır.

Bitkilər iyul ayının sonunda çiçəkləyir, oktyabrın sonunda isə toxum verir. Toxum yetişmə fazasında bitkilərin hündürlüyü iqlim şəraitindən asılı olaraq 35-45 sm, ikinci il isə 60-75 sm çatır.

Vegetasiya müddətində bitkinin inkişafına iqlim şəraiti kəskin təsir edir. Bitkilər quraqlıq keçən illərdə normal keçən illərdə nisbətən özlərinin inkişafını 15-20 gün təzba vurur.

Inkişafın ilk mərhələsində əzgən bitkisinin zəif böyüməsi nəzərə alınaraq bitkilərin həyatının birinci ilində cərgəaralarının becərilməsində və cərgədə olan alaq otlarına qarşı mübarizə aparılmasına xüsusi diqqət yetirilməlidir.

Əzgənin toxumları vaxtında yiğilmədiqda tezliklə tökültür və külli miqdarda itkiyə yol verilir. Toxumların ən yaxşı yiğim müddəti meyvələrin qonurlaşma fazası hesab olunur. Bu da təxminən oktyabrın sonu noyabrın əvvəlinə təsadüf edilir.

Toxumların laboratoriya şəraitində cürcərmə dinamikası: öyrənilərkən müəyyən edilmişdir ki, yiğim zamanı toxumların cürcərmə qabiliyyəti 15-20 % olur. Sonrakı dövrlerdə cürcərmə qabiliyyəti artaraq yanvar-fevral aylarında 70-80 %-ə çatır, may-iyun aylarında isə kəskin surətdə aşağı düşür. Odur ki, yiğilan toxumlar fevral ayında səpinq üçün istifadə edilməlidir.

A.H.Özəcal, N.Bilgicin məlumatlarına görə əzgən bitkisi cyni zamanda torpağın erroziyadan qorunması üçün çox əhəmiyyətli bitkidir. Onlar qeyd etmişlər ki, əzgən bitkisinin cürcərməsi çox çətindir. Ona görə də əzgən toxumunun cürcərməsi istixana şəraitində şitil yetişdirilməsi məqsədə uyğundur [9].

Ovlaqaltı sahələrə gübərlərin verilməsi, çəmən otlaq bitkilərinin əkilməsi, lazımlı bütün aqrotexniki tədbirlərin vaxtında yerinə yetirilməsi otlaqlarda məhsuldarlığı yaxşılaşdırmaqla yanaşı, heyvandarlıq məhsullarının artmasına da öz təsirini göstərmişdir.

Yuxarıda qeyd edilənlərlə əlaqədər olaraq tədqiqatın məqsədi Abşeron rayonu şəraitində yarımsəhra bitkiliyi üçün xarakterik olan otlaqaltı torpaqların məhsulvermə qabiliyyətini yaxşılaşdırmaq baxımından əzgən bitkisindən və mineral gübərlərdən istifadə etməklə əkmə otlaqların yaradılması və təbii yem sahələrinin məhsuldarlığının yüksəldilməsi olmuşdur.

## MATERIAL VƏ METODLAR

Təbii yem sahələrində əsaslı yaxşılaşdırılma aparmaqla, otlaqaltı torpaqların məhsuldarlığının yüksəldilməsi yollarını tədqiq etmək və torpağın münbitliyinin artırılması, əkmə otlaqların yaradılması texnologiyasını işləyib hazırlamaq üçün quru subtropik iqlim şəraitində Abşeron rayonu ərazisində yerləşən təbii yem sahələrinin yaxşılaşdırılması texnologiyalarını təkmilləşdirməklə otlaqaltı torpaqların məhsulvermə qabiliyyətini yaxşılaşdırmaq üçün institutun Abşeron Yardımcı Təcrübə Təsərrüfatında (yemçilik) tədqiqat aparılmışdır. Təcrübə bölmələrinin sahəsi

$50 \text{ m}^2$  olmaqla 3 təkrarda qoyulmuşdur. Təcrübə altında olan ümumi sahə  $2201,6 \text{ m}^2$  təşkil etmişdir.

Abşeron rayonu şəraitində tacrübələr aşağıdakı sxem üzrə aparılmışdır:

1. Sivrim əzgən cərgəəası 45 sm (gübrəsiz);
2. Sivrim əzgən cərgəəası 45 sm+N<sub>30</sub>P<sub>30</sub>K<sub>30</sub>;
3. Sivrim əzgən cərgəəası 45 sm+N<sub>45</sub>P<sub>45</sub>K<sub>30</sub>;
4. Sivrim əzgən cərgəəası 45 sm+N<sub>60</sub>P<sub>60</sub>K<sub>40</sub>;
5. Sivrim əzgən cərgəəası 60 sm (gübrəsiz);
6. Sivrim əzgən cərgəəası 60 sm+N<sub>30</sub>P<sub>30</sub>K<sub>30</sub>;
7. Sivrim əzgən cərgəəası 60 sm+N<sub>45</sub>P<sub>45</sub>K<sub>30</sub>;
8. Sivrim əzgən cərgəəası 60 sm+N<sub>60</sub>P<sub>60</sub>K<sub>40</sub>;
9. Sivrim əzgən cərgəəası 70 sm (gübrəsiz);
10. Sivrim əzgən cərgəəası 70 sm+N<sub>30</sub>P<sub>30</sub>K<sub>30</sub>;
11. Sivrim əzgən cərgəəası 70 sm+N<sub>45</sub>P<sub>45</sub>K<sub>30</sub>;
12. Sivrim əzgən cərgəəası 70 sm+N<sub>60</sub>P<sub>60</sub>K<sub>40</sub>.

Təcrübələr qoyulkən sahəyə variantlar üzrə müvafiq miqdarda azot, fosfor və kalium mineral gübrələri verilmiş, əl ilə malalanmışdır. Səpin cərgəəası variantlara uyğun olaraq (45; 60; 70) əl ilə aparılmışdır. Təcrübə sahəsi və mühafizə zolaqları vaxtlı-vaxtında alaqlardan təmizlənmişdir. Vegetasiya dövründə təcrübə sahəsində aqrotexniki qulluq və uçot işləri qəbul edilmiş metodlara uyğun olaraq aparılmışdır [3].

## NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Quru subtropik iqlim şəraitində Abşeron rayonu ərazisində yerleşən təbii yem sahələrinin yaxşılaşdırılması texnologiyalarını təkmilləşdirməklə olaqlıtı torpaqların məhsulvermə qabiliyyətini yaxşılaşdırmağın böyük əhəmiyyəti vardır.

Ona görə də aparılan tədqiqat işində olaqlıtı torpaqların məhsulvermə qabiliyyətini yaxşılaşdırmaq məqsədi əzgən bitkisindən və mineral gübrələrdən istifadə etməklə əkəm olaqların yaradılması və təbii yem sahələrinin məhsuldarlığının yüksəldilməsi mümkündür.

Əzgənin yem keyfiyyəti əksər tarla yem bitkilərindən üstündür. İnkişafının ilk mərhələsində bitkinin tərkibində proteinin miqdarı daha çox və keyfiyyəti yüksək olur. İnkişafının son mərhələsində isə keyfiyyəti azalır.

Cədvəl 1

### Becərilmə şəraitində əzgən bitkisinin kimyəvi tərkibi, (%-lə)

Əzgən bitkisinin inkişaf fazaları	Protein	Sellüloza	Yağ	Kül	AEM
Budaqlama	16,4	20,3	3,29	14,94	45,09
Qönçələmə	14,7	26,5	1,63	10,41	46,76
Çiçəkləmə	12,1	28,2	2,18	7,02	50,46
Toxumlama	11,7	29,6	4,25	10,48	43,93

Cədvəl 1-dən göründüyü kimi əzgən bitkisinin inkişaf fazaları üzrə kimyəvi tərkibi müxtəlif intervalda dəyişir. Budaqlama fazasında proteinin miqdarı 16,4% olduğu halda toxumlama fazasında 11,7% olmuşdur. Sellüloza isə bunun əksinə olaraq 20,3%-dən 29,6%-ə qədər artmışdır.

Aysegül Korkmaz və Kamer Gülcənnin tədqiqatlarına görə torpaq və su mənbələrini qorumaq, yemin səmərəliliyini artırmaq, olaqların bərpası və heyvanların qidalanmasında əhəmiyyətli yərə sahib olan bu yem bitkisinin quru yem dövründə yarpaq və budaqlarında xam protein və qida elementlərinin miqdarı öyrənilmişdir. Araşdırmanın sonunda əzgənin budaqlarında xam protein istisna olmaqla digər qida elementlərinin miqdarı bu bitkinin yarpağında olan qida elementlərindən çoxdur. Müəyyən edilmişdir ki, əzgənin yetişdiyi torpaqlarda artıq kırəclənmənin olması, qida maddələrinin və P ilə Fe-un az olmasına baxmayaraq bu bitkilərin yarpaq və budaqlarında həyvanların tələbatını ödəyəcək qədər P və Fe olur [8].

Abşeron rayonu şəraitində olaqların yaxşılaşdırmasında istifadə olunması nəzərdə tutulan sivrim əzgən bitkisi ilə qoyulmuş tarla tacrübələrində fenoloji müşahidələr aparılmışdır. Üçillik nəticəyə əsasən demək olar ki, sivrim əzgən bitkisi mart ayının üçüncü ongönlüyüündə vegetasiyaya başlayır, avqust ayında çıçəkləyir, sentyabr ayında meyvə əmələ gəlir və noyabr ayında meyvələri yetişir.

Sivrim əzgən bitkisinin vegetasiyanın başlangıcından meyvələrin kütləvi yetişməsinə qədər olan müddət 178 gün təşkil etmişdir. Uzun vegetasiya müddətinə malik olduğu üçün ilin bütün mövsümlərində olaq yemi kimi istifadə edilə bilər.

Bitkilərin inkişaf fazaları üzrə boy artımına diqqət yetirdikdə aydın olur ki, müxtəlif səpin sxemində (cərgəəası 45; 60; 70 sm) Sivrim əzgən bitkisinin gübrəsiz variantlarında meyvə əmələgəlmə fazasında 29-39 sm olduğu halda gübrəli variantlarda bu göstərici 33-45sm arasında dəyişir (Cədvəl 2).

Cədvəl 2

### Sivrim əzgən bitkisinin variantlar üzrə inkişaf fazalarında boy dinamikası

Sıra №-si	Variantlar	İnkişaf fazaları üzrə, sm-lö				
		Budaqlanma	Qönçələmə	Çiçəkləmə	Meyvə əmələgəlmə	Yetişmə
1	Sivrim əzgən cərgəəası 45 sm (gübrəsiz)	10,0	20,0	27,0	39,0	42,0
2.	Sivrim əzgən cərgəəası 45 sm+N <sub>30</sub> P <sub>30</sub> K <sub>30</sub>	14,0	22,0	29,0	40,0	45,0
3.	Sivrim əzgən cərgəəası 45 sm+N <sub>45</sub> P <sub>45</sub> K <sub>30</sub>	16,0	22,0	32,0	40,0	46,0
4.	Sivrim əzgən cərgəəası 45 sm+N <sub>60</sub> P <sub>60</sub> K <sub>40</sub>	17,0	25,0	37,0	45,0	50,0
5.	Sivrim əzgən cərgəəası 60 sm (gübrəsiz)	8,0	16,0	24,0	33,0	38,0
6.	Sivrim əzgən cərgəəası 60 sm+N <sub>30</sub> P <sub>30</sub> K <sub>30</sub>	12,0	20,0	27,0	35,0	41,0
7.	Sivrim əzgən cərgəəası 60 sm+N <sub>45</sub> P <sub>45</sub> K <sub>30</sub>	13,0	21,0	28,0	38,0	43,0
8.	Sivrim əzgən cərgəəası 60 sm+N <sub>60</sub> P <sub>60</sub> K <sub>40</sub>	15,0	23,0	34,0	39,0	46,0
9.	Sivrim əzgən cərgəəası 70 sm (gübrəsiz)	7,0	14,0	21,0	29,0	35,0
10.	Sivrim əzgən cərgəəası 70 sm+N <sub>30</sub> P <sub>30</sub> K <sub>30</sub>	11,0	18,0	25,0	33,0	40,0
11.	Sivrim əzgən cərgəəası 70 sm+N <sub>45</sub> P <sub>45</sub> K <sub>30</sub>	11,0	20,0	26,0	35,0	41,0
12.	Sivrim əzgən cərgəəası 70 sm+N <sub>60</sub> P <sub>60</sub> K <sub>40</sub>	12,0	22,0	32,0	38,0	44,0

Aparılmış tədqiqat işinin variantlar üzrə məhsuldarlıq göstəriciləri cədvəl 3-də verilmişdir.

**Cədvəl 3****Təcrübə sahəsində əzgən bitkisinin müxtəlif variantlar üzrə məhsuldarlıq göstəriciləri**

Sıra sayı	Variantlar	Yığım ərafəsində hündürlüyü sm-lə	Yaşıl kütlə, s/ha	Quru ot, s/ha
1	Əzgən 45 sm (gübrəsiz)	36	25,6	7,7
2	Əzgən 45 sm+N <sub>30</sub> P <sub>30</sub> K <sub>30</sub>	39	33,5	9,8
3	Əzgən 45 sm+N <sub>45</sub> P <sub>45</sub> K <sub>30</sub>	37	34,3	10,1
4	Əzgən 45 sm + N <sub>60</sub> P <sub>60</sub> K <sub>40</sub>	41	33,2	9,6
5	Əzgən 60 sm (gübrəsiz)	32	24,7	7,5
6	Əzgən 60 sm+ N <sub>30</sub> P <sub>30</sub> K <sub>30</sub>	34	31,8	9,3
7	Əzgən 60 sm + N <sub>45</sub> P <sub>45</sub> K <sub>30</sub>	36	32,9	9,7
8	Əzgən 60 sm + N <sub>60</sub> P <sub>60</sub> K <sub>40</sub>	36	31,0	8,7
9	Əzgən 70 sm (gübrəsiz)	28	23,1	7,0
10	Əzgən 70 sm+ N <sub>30</sub> P <sub>30</sub> K <sub>30</sub>	31	31,9	9,3
11	Əzgən 70 sm + N <sub>45</sub> P <sub>45</sub> K <sub>30</sub>	33	32,1	9,3
12	Əzgən 70 sm + N <sub>60</sub> P <sub>60</sub> K <sub>40</sub>	35	28,7	8,2

Cədvəldən göründüyü kimi, təcrübənin nəticələrinə əsasən əzgən bitkisinin müxtəlif səpin sxemində (cərgə arası 45; 60; 70 sm) gübrəsiz variantların yaşıl kütlə məhsulu 23,1-25,6 s/ha, quru ot məhsulu isə 7,0-7,7 s/ha arasında tərəddüd edir.

Əzgən bitkisinin müxtəlif səpin sxemində (cərgə arası 45; 60; 70 sm), N<sub>30</sub>P<sub>30</sub>K<sub>30</sub> mineral gübrə normalarında yaşıl kütlə məhsuldarlığı 32,8-38,2 s/ha arasında olmuşdur. Həmin gübrə normalarında quru ot məhsuldarlığı isə 9,5-11,2 s/ha arasında dəyişmişdir.

Tədqiqat ilində müxtəlif səpin sxemində (cərgə arası 45; 60; 70 sm) və N<sub>45</sub>P<sub>45</sub>K<sub>30</sub> mineral gübrə normalarında əzgən bitkisinin yaşıl kütlə məhsuldarlığı 34,4-39,1 s/ha, quru ot məhsuldarlığı isə 8,9-10,1 s/ha olmuşdur.

Əzgən bitkisinin müxtəlif səpin sxemində (cərgə arası 45; 60; 70 sm) N<sub>60</sub>P<sub>60</sub>K<sub>40</sub> gübrə normasında yaşıl kütlə məhsuldarlığı 31,7-36,7 s/ha arasında olmuşdur. Həmin variantların quru ot məhsuldarlığı isə 8,2-9,5 s/ha arasında dəyişmişdir.

**NƏTİCƏ**

Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Abşeron rayonu şəraitində çoxillik otaq yem bitkisi olan sıvrı əzgən (*Bassia prostrata* L.) bitkisinin məhsuldarlığı əsasən cərgə arası 45 sm olan səpin sxemi və ən yaxşı gübrə norması N<sub>60</sub>P<sub>60</sub>K<sub>40</sub> variantı hesab edilir. Belə ki, bu variantda tədqiqatın üçillik nəticələrinə əsasən əzgən bitkisinin hektardan yaşıl kütlə məhsuldarlığı gübrəsiz variantlara nisbətən orta hesabla 3,1-13,9 % yüksək olmuşdur.

**ƏDƏBİYYAT**

- Zeynalov R.N. Qiş otaqlarının əsaslı yaxşılaşdırılmasında yarımkol əzgən bitkisinin becərmə texnologiyası. Azərbaycan Respublikasında möhkəm yem bazasının yaradılması yolları. Bakı, 2001, səh. 70-73.

- Dziubenko N.I., Cossok Yu.D., Husainov S.X., Agaev M.G. Morfologiya i geografiya ekotipov Kochia prostrata (L.) Schrad. Srednii Azii, Kazahstan i Mongoli. // Selskohozjajstvennaya biologiya. Ser. Biologiya rastenij - 2009. - № 5. - C. 25-39.
- Metodicheskie ukazaniya po provedeniju nauchnykh issledovanij na senokosakh i pastbišča. M.VNIK. - 1996.- 152 c.
- Acar, R., 2006: KOP Doğal Alanlarda Bulunan Bozkır Otu (*Kochia prostrata* (L.) Schrad.) Bitkisinin Önemi ve Mera İslahında Kullanım Avantajları. Selçuk Üniversitesi, Ziraat Fakültesi, Tarla Bitkileri Bölümü. <https://doa.ogm.gov.tr/Documents/Botanik%20bah/Bozk%4C%81r%20Otu.pdf>
- Ibrahim O.M., Tawfik M.M., Elham A., Badr., Magda Mohamed H.Tuzdan etkilenmiş torpakların Kochia indica ile biolojik İslahi. Selçuk Tarım ve qida bilimleri dergisi.. Yıl: 2012 Cilt: 26 Sayı: 1 ISSN: 1309-0550 s. 52 – 59.
- Abou Dahab M. Abou Dahab, Faisal M.Saadawy, Samia S. Helme and Salma S. Abul-Magd. Effect of Some Chemical and Bio-Fertilizer Treatments on Growth of Kochia, *Kochia scoparia* L.Plant // Journal of Horticultural Science & Ornamental Plants 7 (3): 124-130, 2015
- Kerimbekov C.,1994. Bozkır otu bitkisi [*Kochia prostrata* (L.) Schrad.] ve onun Kazakistan'daki önemi. In: S.Ü Fen Bilimleri Enstitüsü (Yayınlanmamış Doktora Semineri)
- Nur Koç, Ayşegül Korkmaz, Kamer Gülcən, Pamela Aracena Santos. Atriplex canescens ve Kochia prostrata'nın Yaprak ve Dalındaki Kimyasal İçeriğinin Karşılaştırılması Ulusal Çevre Bilimleri Araştırma Dergisi, Sayı 3(2): 74-82 (2020) (Araştırma Makalesi).
- Özocal A.H. and Bilgiç N., 1974. Kochia prostratanın (Bozkır otu) Ekim Zamanları ve Ekim Şeklinin Tespiti. Mandacılık Araştırma Enstitüsü.

**MİNERAL GÜBRƏLƏRİN VƏ SƏPIN ÜSULLARININ ƏZGƏN BITKİSİNİN OT MƏHSULDARLIĞINA TƏSİRİNİN ÖYRƏNİLMƏSİ**

R.N.ZEYNALOV\*, T.Y.RÜSTƏMOVA, M.M.MƏMMƏDOV, P.M.VƏLİYEVƏ

Əkinçilik Elmi-Tədqiqat İnstitutu

Quru subtropik iqlim şəraitində Abşeron rayonu ərazisində yerləşən təbii yem sahələrinin yaxşılaşdırılması texnologiyalarını təkmilləşdirməklə otaqlaşdırdı torpaqların məhsulvermə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə əzgən bitkisindən və mineral gübrələrdən istifadə etməklə əkmə otaqlar yaradılmış və təbii yem sahələrinin məhsuldarlığı yüksəldilmişdir. Aparduğumuz tədqiqat işinin üçillik nəticələrinə əsasən əzgən bitkisinin müxtəlif səpin sxemi (cərgə arası 45; 60; 70 sm) və gübrə normalarında gübrəsiz variantlara nisbətən yaşıl kütlə məhsuldarlığı 23,6-34,4%, arasında tərəddüd etmişdir. Əzgən bitkisinin müxtəlif səpin sxemində (cərgə arası 45; 60; 70 sm) gübrəsiz variantlara nisbətən orta hesabla 33,7-34,4 % yüksək yaşıl kütlə məhsulu verən N<sub>60</sub>P<sub>60</sub>K<sub>40</sub> variantı ən yaxşı gübrə norması hesab olunur.

**ИЗУЧЕНИЕ ВЛИЯНИЯ МИНЕРАЛЬНЫХ УДОБРЕНИЙ И СПОСОБОВ ПОСЕВА НА ТРАВЯНУЮ УРОЖАЙНОСТЬ**

Р.Н.ЗЕЙНАЛОВ\*, Т.Ю.РУСТАМОВА, М.М.МАМЕДОВ, П.М.ВЕЛИЕВА

Научно-Исследовательский Институт Земеделия

В целях повышения продуктивности пастбищных угодий путем совершенствования технологий улучшения естественных кормовых угодий в условиях сухого субтропического климата

Апшеронского района были созданы пастьбища с использованием растения кохия и минеральных удобрений и увеличена продуктивность естественных кормовых угодий. По трехлетним результатам наших исследований урожайность зеленой массы при разных схемах посева растения кохия (межурядье 45; 60; 70 см) колебалась в пределах 23,6-34,4% по сравнению с неудобренными вариантами. Лучшей нормой удобрения считается вариант  $N_{60}P_{60}K_{40}$  при различных схемах посева кохия (межурядья 45; 60; 70 см), дающий в среднем на 33,7-34,4 % более высокий урожай зеленой массы, чем безудобренные варианты.

*Çapa təqdim etmişdir: Təlai Cavanşir Mütəllib oğlu, b.ü.f.d., dosent*

*Redaksiyaya daxil olma tarixi: 14.10.2022.*

*Təkrar işlənməyə göndərilmə tarixi: 17.11.2022.*

*Çapa qəbul edilmə tarixi: 10.12.2022.*